

ƏZİZ MÜƏLLİMİM, SİZ ƏN BÖYÜK HÖRMƏT VƏ MƏHƏBBƏTƏ LAYİQSİNİZ

*Nəsillərə paylayır gözlərinin nurunu,
Ən çətin anda belə itirmir qürurunu.
Şagirdlərə bölür o qazandığı varını.
Qoymaraq itirə o bizə etibarını.*

Ömür bir karvana bənzeyir. Günlər aylara, aylar isə illərə qovuşur. Beləcə biz keçmiş arxada qoyuruq. Dönbə arxaya baxanda yaddaşımızda, həyatımızda, saf və təmiz mənəvviyyat sahibi olmağımızda rolü olan insanları xoş xatirələrə xatırlayıraq.

Bu insanların bəziləri ilə six münasibətdə olmuşuq, onlar hər saat, hər gün könlümüze, ruhumuza qanımıza hopan saflığı, temizliyi, böyükliyilə ilə qəlbiminin, yaddaşımızın ən yüksək zirvəsində özünə olduqca yüksək mərtəbə tutaraq məskunlaşıb. Onlar haqqında, onların əleyhinə nə yanımızda söz deməyə cürət etməzlər, nə də desələr, qəbul etmərik. Çünkü onlar bizi dünyaya getirən valideynlərimiz və maariflənmeyimizdə ömrüňü şam kimi əridən müəllimlərimizdir.

Bu gün mənə ən əziz, həyatimdə, müəllimliyimdə xüsusi yeri olan sevimli müəllimimdən söz açacağım.

Doğrunu desəm, onunla bağlı qəlbimdəkiləri sözə çevirib verəqlərə düzəmək coxdanki arzum idi. Lakin nədənsə tərəddüd edirdim. Doğurdan da, həyatda elə insanlar var ki, onlar haqqında söz demək, onlarla bağlı xatirələri sətirlərə köçürmək çox çətindir. Onlar vaxtı ilə sənə orta məktəbdə və ya ali məktəbdə dərs deyən müəllimlər olub. Sənin bir insan kimi yetişməyində, təhsil almağında, müəllim kimi formalamağında əməyi olub. Bax ele buna görə də əməyi üzərində yetərinə olan müəllimim Şirin müəllim haqqında danışmaq, onun zəhmətini sözlə ifadə etməyin müümüksüzlüyünü nəzərə alıb əlimi dəfələrlə bu mövzuda yazmaqdan saxlamışam. Lakin bu gün bu curəti özündə tapıb qəlbimdəkiləri müəllimimə söyləməklə kiçik də olsa, (təbii ki, onun əsl simasıni əks etdirə biləcəyimdən əmin deyiləm) ona sevgimi bildirmək, onu təbrik etmək, yeni yaşında isteklərimi ifadə etmək istəyirəm.

Orta məktəbdə mənə dərs deyən, biliq, savad öyrədib həyata hazırlayan çox dəyərli müəllimlərim olub. Onlardan biri, bəlkə də, ən birincisi Azərbaycan dilini və ədəbiyyat müəllimim Əzizova Şirin müəllimidir.

Şirin müəllim doğulduğu Lənkəran rayonunda, İstisu qəsəbəsində kifayət qədər nüfuz və hörmətə layiq bir xanımdır. Şirin müəllimi tanıyan və onunla həmsəhbət olan hər kəs təsdiq edə ki, bu xanımın danışq və davranışları ilə mənəvi dünyası arasında çox yaxın bir bağlılıq var. Bu da onun xarakterindəki bütövlüyündə irəli gəlir.

Əzizova Şirin Davud qızı 1958-ci il aprel ayının 20-də Lənkəran rayonunun Kirov qəsəbəsində (indiki İstisu) dünyaya gelib, böyüküb boy-a-başa çatıb. Böyüdükcə də bütün qəsəbənin, Lənkəran rayonunun övladına çevirilib. O, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində ali təhsil alıb, 1983-cü ildən 1996-ci ilə qədər doğulduğu qəsəbənin orta məktəbində Azərbaycan dilini və ədəbiyyat müəllimi kimi çalışıb.

1996-ci ilin iyun ayından Lənkəran rayon İstisu qəsəbəsinin İcra nümayəndəsi vəzifəsinə təyin olunub.

2013-cü ilin avqust ayından Lənkəran rayon Girdəni kəndinin İcra nümayəndəsi vəzifəsinə təyin olunub. Bu gün də həmin vəzifədə çalışır.

İşlədiyi bu illərdə Azərbaycan Qadınlarının I, II, III qurultaylarının iştirakçısı olub. Yeni Azərbaycan Partiyasının I, II, III qurultaylarının iştirakçısı olub. Dövlət qulluğunda göstərdiyi xidmətə görə Azərbaycan Respublikasının Prezi-

denti Cənab İlham Əliyevin 22 iyun 2015-ci il tarixli 1282-ci nömrəli səren-camına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Rayonun ictimai həyatında gördüyü say-siz-hesabsız müsbət öhdəliklərin icraçısı olmaqla dövlətə, xalqa olan sədaqət və məhəbbətini layiqincə təmsil edib. Dövlət qulluğunda işlədiyi müddətdə gördüyü hesaba gəlməyən yaxşı əməllərini bir-bir sadalayası olsaq, xatirələrimizə, arzularımıza yer qalmaz. Bu yazıda əsas məqsədim müəllimim Əzizova Şirinin dövlət qulluğunda gördüyü xidmətlərə toxunmaq deyil, onun müəllimə, insana xas ola biləcək insanı keyfiyyətlərini dilə gətirməkdir. Şirin müəllimin insani keyfiyyətlərini sadalamaqla bitib-tükənməz. O, gözəl müəllimdir, qayğıkeş anadır, səmimi həyat yoldaşıdır, etibarlı dostdur, mehriban bacıdır, sevimli nənədir və ən əsası etibarlı dövlət qulluqşusudur. Bu gün isə amacım xatirələrə baş vurmaq, xatirə dənizinin dalğalarında üzmək və sevimli müəllimimin Azərbaycan müəlliminə xas xüsusiyyətlərindən bəhs etməkdir. Yadımdadır, mən 9-10-cu siniflərdə oxuyanda Şirin müəllim bizi Azərbaycan dilini və ədəbiyyat fənnindən dərs deyirdi. Özünəməxsus ciddi gərkəmi, geyimi, baxışları onu bir çox müəllimlərdən fərqləndirirdi.

O vaxt ele bir dövrdə yaşayırdı ki, məktəbli geyimində söhbət gedə bilməzdi. Müstəqillik qazanmış Azərbaycan müharibə şəraitində yaşayırdı. Nəinki vahid məktəbli geyim forması, ümumiyyətlə, ayrı-ayrı məktəbli geyimlərinin də satışı çox məhdud idi. Məktəblərdə rəngli geyimlər daha çox üstünlük təşkil edirdi. Çünkü buna bir o qədər də əhəmiyyət verən də yox idi. Lakin Şirin müəllimin dərs dediyi siniflər qara ətək və ağ köynək geyimlərə əlavə edirdi. Geyimə xüsusi diqqət, ciddi tərzdə nəzər yetirən bu xanım müəllim iradlarını sərt şəkildə ifadə etməklə münasibətini bildirirdi. Bu bizim özümüzü yüksəldirməyəməzənən yaxşı səbəb idi. Bəli “Bu gün Şirin müəllimin dərsi var”, “Bu köynəyi geyinə bilmərəm, eks halda müəllimin tənəssinə rast gələrəm”, “Şirin müəllim mənə bu ətekde görməsə, yaxşıdır”, “Şirin müəllimdən çəkinidiyim üçün tezə köynəyimi geyinmədim” və s. kimi cümlələr dilimizin ezbəri olmuşdu.

Bizim qorxu adlandırdığımız o diqqət və qayğı, sən demə, o vaxtlar anlamadığımız ən böyük xanımlıq imiş. Şirin müəllim dərs dediyi müddətdə ixtisasını şagirdlərinə ürəkdən sevdirməyi bacaran bir müəllim idi. Şirin müəllim bütün monalarda həm xarici görünüşü ilə, həm səliqə-səhmanı ilə, həm də şagirdlərlə münasibətində, davranışında, rəftarında nümunəvi müəllim və peşəkar təriyəçi idi. Ona görə də biz onun dərslərinə xüsusi maraqla həzırlaşmaqla yanaşı, özümüzə diqqət ayırmağı da unutmurduq. Çünkü davranış və geyimizdə kiçik qüsür belə onun iti baxışlarından yayına bilməzdi.

Azərbaycan xanımına məxsus olan bütün gözəllik və incəlikləri, təmizlik və həyaltı kimi müsbət keyfiyyətləri özündə cəmləyən bu xanımın məsləkində şagirdlərini savadlandırmaqla yanaşı, həm də daşıdıq mənəvi dəyərləri nəsillərə layiqince ötürmək, aşılımaq var idi. Bir sözə, Şirin müəllim sənətinin dərin bilincisidir. Mənsub olduğu xalqın dilinin, ədəbiyyatının zənginliyinə baş vurub onun ifadə cəlaları ilə söz sənətinin fəziləti və ülviyetinə siğınmaq, sonradan onu yüzlərlə, minlərlə azərbaycanlı övladına öyrətmək, aşılımaq onun üçün ən nəcib və müqəddəs iş idi. Həyasi, mədəniyyəti dağ qədər ağır olan bu müəllim mənim üçün hər zaman ideal olmuşdur.

Yadımdadır, 11-ci sinifdə oxuyurduq. 11-ci siniflərin eksəriyyəti ali məktəbə hazırlıq üçün müəllim yanına getməyi qərarlaşdırırırdı. O vaxt müəllim yanına hazırlığa getmək təzə-təzə dəbə minirdi. (1995-1996-ci illər iddi). Mən də evdə xahiş etdim ki, məni də hazırlığa gəndərsinlər. Həmin illərdə Şirin müəllimin övladları kiçik yaşlarda idi, hətta kiçik qızı Lalə xanım tezə anadan olmuşdu. Şirin müəllimin abituriyent hazırlığı ilə məşğul olmadığını da biliirdik. Lakin ondan savayı üz tutacağımız Azərbaycan dili və ədəbiyyat müəllimi də yox idi.



Şirin müəllimin yanına hazırlığa getmək də qərarlıydım. Çünkü bu sənəti seçməyimin üç əsas səbəbi var idi: birincisi, mən hələ kiçik yaşlarımdan müəllim olmağı arzulamışdım, ikincisi, yuxarı siniflərə qalxdıqca müəllimlərinə ədəbiyyata marağımı yüksək qiymətləndirməyi olmuşdu, üçüncüüsü, isə orijinal üslub tərzinə malik olan Şirin müəllimə bu fənni daha dərindən öyrənməyimə vəsilə olmuşdu. Çünkü Azərbaycan dilini və ədəbiyyatını dərindən sevən bu şəxsiyyəti onu incəliklərinə qədər şagirdə çatdırmaq bacarığına malikdir.

Xatırlayıram, biz 10-cu sinifdə oxuyanda Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasını keçərkən əsəri təhlil edən Şirin müəllim baş qəhrəmanlarını-

Xosrov və Şirinin xarakterini elə gözəl incələmişdi ki, bu gün də söylenilən o fikirlər qulağında səslənir. Azərbaycan hökmədəri Məhəmmədbəyliyən yeganə vələhədi olan Şirinin Xosrovun arxasında İrana getdiyinə, Xosrovla görüşdүүne görə onu danlaması, məzəmmət etməsi, əxlaq dərsi keçməsi hissəsini əzbərədən, xüsusi intonasıya ilə səsləndirən Şirin müəllim sanki Məhəmmədbəyliyən dili ilə qız şagirdlərini daha diqqətli olmağa, qeyri-etiğ əməllərdən və vərdişlərdən uzaq olmağa çağırırdı.

Onun izahalarını və fikirlərini dinləmək mənim üçün çox maraqlı idi. Bu müəllimdən nə qədər çəkinirdim, o qədər də yaxınlaşmaq istəyirdim. Ondaki qeyri-adiliyi kəşf etmək, anlamaq ən böyük isteklərimdən biri idi. Həqiqəti desəm, ona bənzəmək istəyirdim. Düşüñürdüm ki, ona bənzəməklə mən də həminin hörmət və ehtiramını qazana bilərəm. Buna görə də bu fənni daha yaxşı öyrənmək üçün yanına hazırlığa getməkdə israrlıydım. Çox ağıllı və dünəngörən mənəm var idi. (İndi haqq dünənsindədir. Allah rəhmət etsin.) Ona istəyimi bildirdim. Fikrimə çox hörmətlə yanaşı və telefon dəsteyini qaldırıb. Şirin müəllimə zəng etdi, salamlış, hal-haval tutduqdan sonra zəng vurmağının səbəbini söylədi: - Şirin müəllimə, nə-vəm Təranəni yanınızda hazırlığa gön-

dərmək isteyirik. Borcumuzu da layiqin-cə ödəməyə hazırlıq.

O zaman Şirin müəllim heç tərəddüd etmədən nənəmə belə cavab vermişdi:

- Cox əziz Şazi xala (nənəmin adı) sizə çox böyük hörmətim var. Abituriyent hazırlığı ilə məşğul olmadığımda da bilirsiniz. Üzr istəyirəm, uşaqlar da körpədir. Ancaq sizin xahişinizi yere sala bilmərəm. Qoy gəlsin. Qaldı ki, sizin mənə borcunuza. Heç nə lazımdır. Mənim üçün pulla hazırlanırdı.

Bəli, mən müəllimin dediyi vaxtdan onun evinə hazırlığa getdim və bu müdədet ərzində onun mənəvi böyüklüyünü bir daha hiss etdim. Üç körpə uşaqla baxmağın ağırlığını belə unudub, heç bir təmənna ummadan, ürəklə məni ali məktəbə hazırladı.

Bilikləri səbir və təmkinlə mənim-sətdi. Məni körpələrindən ayırmadı. Onların qayğısı ilə menim təhsilimi bərabər tutdu. Heç bir təmənna və qarşılıq gözləmədən. Mən ali məktəbə qəbul olanda isə zəhmətinin barını görən bağban kimi sevindi. Gözləri yaşardı, kövrəldi. Lakin ciddiyəti və qırurunu bunu sezdirməməye çalışdı. O zaman mən müəllimimin daha yeni bir keyfiyyətini hiss etdim. Qırur timsali olan bu xanım kövrək bir qəlbin sahibidir. Ancaq şagirdlərinin yanında hər zaman möhkəm və mətanətlı olmayı ilə onlara bunu aşılamağı da özünə borc bilir.

Sonrakı illərdə də hər zaman onu yanında hiss etdim. Ehtiyacım olduqda yanına getdim. Həmisi ki qayğısını əsirgəmədi. Kurs işləri yazmaqdə təlimatlandırdı. Elmi kitabların çatışmazlığı zamanında təhsil almağına baxmayaq, heç narahatlıq yaşamadım. Ali məktəb illərində aldığı bütün dərs vəsaitlərini, dərsliklərini istifadə etdim.

Təhsil aldığım orta məktəbdə pedaqoji fəaliyyətə başlayanda da, magistraturaya qəbul olanda da, aspiranturada təhsil alanda da, doktorluq müdafiə edəndə də, ali məktəbdə dərs deməyə başlayanda da valideynlərim qədər sevindi. Hər dəfə onunla danıldıqda, səhbet etdikdə mənimlə qırur duyduğumu söylədi.

Mənim üçün çox əziz və dəyərli Şirin müəllim, əsl mən xoşbəxt insanım ki, sizin kimi müəllimim var. Müəllim kimi özümü doğrulda bilmışəm, tələbələrimin və şagirdlərimin dərin hörmət və məhəbbətini qazanmışsam, bunun üçün Sizə minnetdaram. Hər zaman demişəm, bu gün də deyirəm, auditoriya mədəniyyəti, müəllimin geyim mədəniyyəti, səs, temb, intonasıya və digər müəllimə məxsusu keyfiyyətlərə sahib olmağımın səbəbkəri Sizsiniz.

Xeyirxah əməlləri, səmimi münasibəti, vicdani təmizliyi, daxili paklığı, diqqətlə davranışı, qayğıkeş rəftarı ilə insanlıq adını uca tutan böyük ürək sahibi, bizlərə daim örnek olan əzizimiz Şirin müəllim, 61 yaşınız mübarək. 61 yaşınızın tamam olması münasibətlə Sizzi ürəkdən təbrik edirəm, sizə istək və ehtiramı bildirirəm. Ən gözəl günlər, tərəqqi və can sağlığı arzulayıram. Qoy bundan sonra da həyatınızın normasına əvvərdiriniz sadəlik, kamillik, düzlük, halallıq, dövlətin bütövlüyü naminə fədakarcasına çalışmaq yollarında daha böyük uğurlar Sizinlə olsun. Əziz müəllimim, qoy ömrünüzə gələn bu yeni yaş Azərbaycan Respublikasına, Lənkəran rayonuna, sizi sevənlərə, ailənizə böyük sevinc, xösbəxtlik və uğur getirsin.

**Təranə NAGİYEVA,
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin
“Azərbaycan dilçiliyi” kafedrasının
baş müəllimi,
filologiya üzrə fəlsəfə doktoru**